

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKİ DÖVLƏT UNIVERSİTETİ**

Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı

prof. N.T. Şəmилov

Fakültə Elmi-metodiki Şuranın sədri

dos. A.Q.Hüseyinli

“25.11.01” Torpaqşünaslıq ixtisası üzrə doktoranturaya qəbul imtahanının

P R O Q R A M I

Tərtib edən:

Torpaqşünaslıq kafedrasının müdürü:

akademik Q.S.Məmmədov

Bakı Dövlət Universiteti Ekologiya və
torpaqşünaslıq fakültəsinin Elmi Şurası
tövsiyə etmişdir. Protokol № 4

B A K I – 2018

Torpaq ekologiyasının müasir problemləri

Maddi sistemlərin quruluşu, torpağın iyerarxik-struktur səviyyələri, torpaq örtüyünün qlobal funksiyaları. Torpağın bioenergetik rejiminin pozulması. Torpaq horizontlarının və profilinin patologiyası. Torpağın su və kimyəvi rejiminin pozulması. Su anbarları sularının təsiri altında torpaqların subasması, dağılması və şorlaşması. Torpaqların çirkəlməsi və kimyəvi zəhərlənməsi. Torpaqların donması və təkrar donuşluğu. Hərbi əməliyyatlar və atom radasiyasının təsiri altında torpaqların pozulması. Torpaq patologiyası və insanın sağlamlığı. Ekoloji monitorinqin mahiyyəti. Torpaq üzərində ekoloji monitorinqin təşkili prinsipləri. Hövzə metodundan istifadə etməklə torpaq monitorinqinin təşkil edilməsi. Azərbaycanda torpaqların eroziyası. Torpaqların şorlaşması və şorakətləşməsi. Torpaqların məişət, sənaye və ağır metallarla çirkəlməsi. Mineral gübrələrin tətbiqi problemləri. Azərbaycanda ekoloji mədəniyyətin formalaşdırılması problemləri.

1. Ковда В.А. Патология почв и охрана биосфера планеты. Пущино, 1989, (12)
2. Вальков В.Ф. Почвенная экология сельскохозяйственных культур. М., 1986.
3. Шишов Л.Л, Карманов И.И., Дурманов Д.Н. Критерии и модели плодородия почв. М., 1987, 184 с.
4. Добровольский Г.В., Орлов Д.С., Гришина Л.А. Принципы и задачи почвенного мониторинга. Почвоведение, № 11, 1983, с. 8-16.
5. Добровольский Г.В. Мониторинг и охрана почв. Почвоведение, № 1, 1986, с. 14-17.
6. Добровольский Г.В., Гришина Л.А. Научные основы почвенного мониторинга.
7. Məmmədov Q.Ş. Azərbaycanın ekoetik problemləri. Bakı, Elm, 2004, 350 s.

Torpaq ekologiyasının tarixi və metodologiyası

Torpaq ekologiyasının tarixi haqqında elmi-nəzəri əsaslar. Torpaq ekologiyasının metodologiyası: müqayisəli-coğrafi, müqayisəli-analitik, modelləşdirmə, relyefin plastikası, müqayisəli qiymətləndirmə metodu. Torpaq profilinin morfoloji xassələrinin öyrənilməsi. Torpaq strukturasının əmələ gəlməsi. Torpağın üzvi maddə tərkibinin öyrənilmə üsulu. Torpağın udma qabiliyyətinin təyini. Torpaq reaksiyasının turşluq və qələvilik xassəsi. Torpağın həcm və xüsusi çəkisi.

- 1.Q.Ş.Məmmədov. Azərbaycanda torpaq islahatı: hüquqi və elmi-ekoloji məsələlər. – Bakı, “Elm”, 2002.
- 2.Q.Ş.Məmmədov. Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi. Bakı, “Elm”, 1998
- 3.Q.Ş.Məmmədov, M.Xəlilov.”Ekologiya və ətraf mühitin mühafizəsi” Bakı, “Elm”, 2005.
4. M.İ.Cəfərov “Torpaqşunaslıq”. Bakı- Elm,2005.
5. İ.F.Qarkuşa “Torpaqşunaslıq”.Azərnəşr,1957.

Torpaqların ekoloji qiymətləndirilməsi

Torpaq ekologiyası haqqında elmi-nəzəri konsepsiyanın formalaşması. Torpaqların ekoloji qiymətləndirilməsinin elmi-nəzəri və metodiki əsasları. Torpaqların ekoloji qiymətləndirilməsinə fərqli yanaşmalar. Torpaqların ekoloji qiymətləndirilməsinə dair respublikamızda aparılan işlər haqqında. Torpaqların ekoloji qiymətləndirilməsinin I –mərhələsi (bonitirovka). Riyazi-statistik üsulların köməyi ilə torpaq göstəricilərinin təhlili. Torpaqların daxili diaqnostik əlamətləri əsasında əsas bonitet şkalasının tərtibi. Təshih əmsalları nəzərə alınmaqla torpaqların yekun bonitet şkalasının qurulması və bonitet kartoqramının tərtibi. Torpaqların ekoloji parametrlərinə görə qiymət şkalalarının tərtibi. Torpaqların ekoloji qiymətləndirmə şkalasının qurulması. Torpaqların ekoloji qiymət xəritələrinin tərtibi.Torpaqların ekoloji qiymətləndirməsinin qarşısında duran yeni istiqamətlər.

1. Azərbaycan Respublikası ekoloji atlas. Bakı, 2009
2. Məmmədova S.Z. Lənkəran vilayətinin torpaq ehtiyatları və bonitirovkası. Bakı, Elm, 2003, 114 s.
3. Q.Ş.Məmmədov, A.B.Cəfərov, F.B.Cəfərov. Torpaqların bonitirovkası. Bakı, 1997
4. Q.Ş.Məmmədov, M.Y.Xəlilov, S.Z.Məmmədova. Aqroekologiya. Bakı: Elm, 2010
5. Q.Ş.Məmmədov. Azərbaycanın ekoetik problemləri. Elm, 2004.
6. Q.Ş.Məmmədov . Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi. Elm. 1998.
7. S.Z.Məmmədova. Lənkəran vilayəti torpasqlarının ekoloji qiymətləndirilməsi və monitorinqi. Avtoreferat. 2006.

Torpaqda maddələr mübadiləsi

Torpaqda maddələrin mənşəyi və öyrənilmə tarixi. Torpağın fazaları, onların tərkibi və xassələri. Torpaqda kationların mübadiləsi və onların torpaq xassələrinə təsiri. Torpaqda maddələrin mübadiləsində kationların rolü. Beçərilən torpaqlarda maddələr mübadiləsi. Torpaqda maddələr mübadiləsinin məqsədyönlü tənzimlənməsində meliorativ tədbirlər.

1. Возбуцкая А.Е. Химия почвы. М., 1968
2. Кравков Г.П. Биохимия и агрохимия почвенных процессов. Л., 1978
3. Орлов Д.С. Химия почв. МГУ, 1998.

Torpağın fermentativ fəallığı

Torpaqda baş verən proseslərin biokimyəvi əsasları. Biokimyəvi reaksiyaları enerjisi və mexanizmi. Aqrokimyəvi xassələrin torpağın biokimyasına və münbitliyinə təsiri. Torpaqda oksidləşmə və reduksiya proseslərinin fermentativ əsasları. Üzvi qalıqların və mineral birləşmələrin çevrilməsində fermentlərin rolü. Torpaqda fermentlərin növləri. Torpaqda humusun biokimyası. Sulu karbonların biokimyası. Zülalın biokimyası. Torpaqda biotik və abiotik maddələrin biokimyası.

1. Алиев С.А. Сезонные фазы биологических процессов в почвах Азербайджанской ССР. Почвоведение, 1966
2. Пейве Я.В. Биохимия почв. М., Сельхозгиз, 1961.
3. Хазиев Ф.Х. Ферментативная активность почв. М., 1996.

Torpaq heyvanlarının ekologiyası

Torpağın heyvanlar aləmi. Torpağın heyvanlar aləminin (faunasının) təsnifat qrupları. Bioloji funksiyaların torpağın fiziki xassələrinə təsiri. Torpaqda qida elementləri digər maddələrin mənbəyidir. Müxtəlif yolla torpağa daxil olan zəhərli maddələrin heyvanlar aləminə təsiri. Torpağın sanitar funksiyalarında və morfoloji dəyişkənliyində heyvanların rolü. Onurğasız heyvanlar torpaq xassələrinin göstəricisi kimi.

1. Бабьева И.П., Зенова Г.М. Биология почв. МГУ.1989
2. Бонн С.В. Почва как компонент лесного биоценоза, М., Наука, 1964

3. Əhmədov Ə.R. Torpağın biologiyası və ekologiyası. Bakı, BDU, 2002

Torpaq yosunlarının ekologiyası

Torpaq yosunlarının öyrənilmə tarixi. Torpaq yosunlarının bioloji xüsusiyyətləri. Torpaq yosunları və biosenozda onların rolü. Ekoloji amillərin torpaq yosunlarına təsiri: kosmik amillər, edafik amillər, orografik amillər, biotik amillər, antropogen amillər, iqlim amilləri. Torpaq yosunlarının təcrübi əhəmiyyəti.

1. Э.А.Штина, М.М.Голлербах «Экология почвенных водорослей». Изд-во «Наука», Москва, 1976.
2. М.М.Голлербах, Э.А.Штина «Почвенные водоросли», Изд-во «Наука», Ленинград, 1969.
3. В.Р.Волобуев «Экология почв» Изд-во АН Азерб.ССР, 1963.
4. И.П.Бабьева, Г.М.Зенова «Биология почв» Изд-во Московского Университета, 1989.
5. Ə.R.Əhmədov “Torpağın biologiyası və ekologiyası” Bakı, BDU, 2002.
6. И.П.Бабьева, Н.С.Агре «Практическое руководство по биологии почв», Изд-во Московского Университета, 1971.
7. Г.Л.Селибер «Большой практикум по микробиологии», Москва, 1962.

Torpaq bakteriyalarının ekologiyası

Torpaq mikrobiologiyasının öyrənilmə tarixi. Xarici mühit amillərinin torpaq biosenozunda baktriyalara təsiri. Karbonlu birləşmələrin çevrilməsində torpaq bakteriyalarının rolü. Azot dövranında torpaq bakteriyalarının rolü. Torpaq biosenozunda atmosfer azotunu fiksə edən bakteriyalar. Kükürd dövranında torpaq bakteriyalarının rolü. Mikroorganizmlərin canlı organizmlərlə qarşılıqlı əlaqəsi.

1. H.S.Qasımovə “Ümumi mikrobiologiya”, ADU, Bakı, 1974.
2. H.S.Qasımovə, F.R.Əhmədova “Mikrobiologiya”, Bakı, 1998
3. H.S.Qasımovə, T.Ə.Babayeva “Mikrobiologiyadan praktikum”, Bakı, 1978
4. И.П.Бабаева, Н.С.Агре. “Практическое руководство по биологии почв”, Изд-во Московского Университета, 1971.

Torpaq göbələklərinin ekologiyası

Torpaq göbələklərinin ekologiyası. Biogeosenozlarda göbələklərin suksessiyası. Torpaq göbələk növləri populyasiyalarının ətraf mühit amillərindən asılılığı. Əsas təbii zonanın torpaq göbələkləri. Antropogen təsirin

qiymətləndirilməsində göbələk-mikromiset kompleksinin istifadəsi. Torpaqda göbələklərin miqdarı və biomorfoloji quruluşu. Torpaq göbələklərinin başqa orqanizmlərlə qarşılıqlı əlaqəsi. Göbələklərin torpaq mikrofaunası ilə qarşılıqlı əlaqəsi. Torpaq proseslərində göbələklərin rolü. Göbələklərin azot çevirmə proseslərində rolü. Göbələklərin piqmentləri. Göbələklərin fizioloji aktiv maddələri.

1. Məmmədov Q.Ş., Həsənova R.A. Tograq göbələklərinin ekologiyası. Bakı, "Elm", 2006
2. Аристовская Т.В. Микробиология подзолистых почв. М.-Л. 1965.
- 3.Аристовская Т.В. Микробиология процессов почвообразования. Л., 1980.
4. Бабьева И. П. Биология почв. М., 1983.
5. Билай В.И., Элланская И.А., Кириленко Т.С. и др. Микромицеты почв. Под общ. Ред. В.И.Билай. – Киев: Наука думка, 1984.
6. Мирчинк Т.Г. Почвенная микология. М., 1988.
7. Мишустин Е. Н., Емцев В. Т. Микробиология. М., 1978.
9. Мехтиева Н.А. Хищные нематофаговые грибы – гифомицеты. Баку. 1979.

Torpaqşunaslıq kafedrasının “Torpaqşunaslıq” ixtisası üzrə doktoranturaya qəbul sualları

1. Torpaqşunaslığın inkişaf tarixi
2. Torpaq haqqında V.V.Dokuçayev təlimi
3. Azərbaycanda torpaqşunaslıq elminin inkişaf tarixi
4. Azərbaycanda ekoloji şəraitin qısa səciyyəsi
5. Torpaq profilinin morfoloji əlamətləri
6. Torpağın əmələ gəlməsində insanın istehsalat fəaliyyətinin rolü
7. Torpaq mikroelementləri
8. Torpağın radioaktivliyi
9. Torpağın uduculuq qabiliyyətinin növləri
10. Torpağın turşuluğu, qələviliyi və buferliyi
11. Torpaq strukturu və onun aqronomik əhəmiyyəti
12. Torpaq strukturunun itirliməsi və bərpası
13. Torpağın ümumi fiziki xassələri
14. Torpağın fiziki-mexaniki xassələri
15. Torpaq suyu, torpağın su xassələri və su rejimi
16. Torpaq havası və torpağın hava rejimi
17. Torpağın ısitlik xassələri və istilik rejimi
18. Torpağın münbitliyi
19. Təbii törəmə kimi torpağın ümumi xüsusiyyətləri
20. Torpağın yaranması və təkamülü
21. Torpaqəmələgətirən amillər
22. Torpaqəmələgətirən süturlar
23. Aşınma və onun növləri
24. Əsas torpaqəmələgətirən süturlar
25. İqlim torpaqəmələgətirən amil kimi
26. Canlı orqanizmlər və onların torpaqəmələgəlmədə və torpaq münbitliyinin formalaşmasında rolu
27. Relyef torpaqəmələgətirən amil kimi
28. Torpaqda kimyəvi elementlərin miqdarı
29. Torpaqda kimyəvi element birləşmələrinin formaları və onların bitkilər tərəfindən mənimşənilməsi
30. Torpaq kolloidləri torpağın sorbsion xassələrinin daşıyıcıları kimi
31. Torpaq məhlulu və torpaqda oksidləşmə-reduksiya prosesləri
32. Torpaqların təsnifatı haqqında qısa tarixi icmal
33. Torpaqların müasir təsnifatının qurulması prinsipləri
34. Torpaqların nomenklaturası və diaqnostikası
35. Torpaqəmələgəlmənin mərhələləri və ümumi sxemi
36. Torpağın və torpaqəmələgətirən süturların mineralozi və qranulometrik tərkibi
37. Qranulometrik elementlər, onların təsnifatı və xassələri
38. Torpağın üzvi hissəsi
39. Torpaqda üzvi maddələrin mənbəyi və onun fraksiya-qrup tərkibi
40. Humus maddələrinin yaranması prosesləri

- 41.Üzvi maddənin torpaqəmələgəlmədə, münbütlik və bitki qidalanmasında rolü
- 42.Torpaqların coğrafi yayılmasının əsas qanuna uyğunluqları
- 43.Azərbaycan torpaqlarının diaqnostikası və genetik təsnifatının qısa xülasəsi
- 44.Alp və subalp çəmənlərin və çəmən-bozqırların torpaqları
- 45.Dağ – çəmən torpaqlar
- 46.Dağ-meşə-çəmən torpaqlar
- 47.Dağ-çəmən-bozqır torpaqlar
- 48.Rütubətli və yarımrütubətli subtropiklərin torpaqları
- 49.Dağ-meşə-sarı torpaqlar
- 50.Podzollu-sarı torpaqlar
- 51.Mezofil meşələrin torpaqları
- 52.Dağ-meşə-qonur torpaqlar
- 53.Çimli-karbonatlı dağ-meşə torpaqlar
- 54.Dağqara torpaqlar
- 55.Kserofil meşələrin və kolluqların torpaqları
- 56.Dağ-meşə-qəhvəyi torpaqlar
- 57.Çəmən-qəhvəyi torpaqlar
- 58.Quru subtropik bozqırların və yarımsəhraların torpaqları
- 59.Boz-qəhvəyi (şabalıdı) torpaqlar
- 60.Boz torpaqlar
- 61.Bataqlı torpaqlar
- 62.Şoranlar
- 63.Qumlar
- 64.Subasarların (çay vadilərinin) torpaqları
- 65.Subasar (alluvial) çəmən-meşə torpaqları
- 66.Subasar (alluvial) çəmən torpaqları
- 67.Maddi sistemlərin quruluşu, torpağın iyerarxik-struktur səviyyələri, torpaq örtüyünün qlobal funksiyaları.
- 68.Torpağın bioenergetik rejiminin pozulması.
69. Torpaq horizontlarının və profilinin patologiyası.
- 70.Torpağın su və kimyəvi rejiminin pozulması.
- 71.Su anbarları sularının təsiri altında torpaqların subasması, dağılması və şorlaşması.
- 72.Torpaqların çirkəlnməsi və kimyəvi zəhərlənməsi.
- 73.Torpaqların donması və təkrar donuşluğu.
74. Hərbi əməliyyatlar və atom radasiyasının təsiri altında torpaqların pozulması
- 75.Torpaq patologiyası və insanın sağlamlığı.
- 76.Ekoloji monitorinqin mahiyyəti.
- 77.Torpaq üzərində ekoloji monitorinqin təşkili prinsipləri.
- 78.Hövzə metodundan istifadə etməklə torpaq monitorinqinin təşkil edilməsi.
- 79.Azərbaycanda torpaqların eroziyası.
- 80.Eroziyaya qarşı mübarizə tədbirləri.
81. Torpaqların şorlaşması və şorakətləşməsi.
- 82.Torpaqların məişət, sənaye və ağır metallarla çirkəlnməsi.
- 83.Mineral gübrələrin tətbiqi problemləri.

84. Azərbaycanda ekoloji mədəniyyətin formalaşdırılması problemləri.
85. Torpaq ekologiyası haqqında elmi-nəzəri konsepsiyanın formalaşması
86. Torpaqların ekoloji qiymətləndirilməsinin elmi-nəzəri və metodiki əsasları
87. Torpaqların ekoloji qiymətləndirilməsinə fərqli yanaşmalar
88. Torpaqların ekoloji qiymətləndirilməsinə dair respublikamızda aparılan işlər haqqında
89. Torpaqların ekoloji qiymətləndirilməsinin I –mərhələsi (bonitirovka)
90. Riyazi-statistik üsulların köməyi ilə torpaq göstəricilərinin təhlili
91. Torpaqların daxili diaqnostik əlamətləri əsasında əsas bonitet şkalasının tərtibi
92. Təshih əmsalları nəzərə alınmaqla torpaqların yekun bonitet şkalasının qurulması və bonitet kartogramının tərtibi
93. Torpaqların ekoloji parametrlərinə görə qiymət şkalalarının tərtibi
94. Torpaqların ekoloji qiymətləndirmə şkalasının qurulması
95. Torpaqların ekoloji qiymət xəritələrinin tərtibi
96. Torpaqların ekoloji qiymətləndirməsinin qarşısında duran yeni istiqamətlər
97. Torpağın heyvanlar aləmi
98. Torpaq yosunları və biosenozda onların rolü
99. Torpaq bakteriyaları və biosenozda onların rolü
100. Torpaq göbələklərinin ekologiyası

**Torpaqşunaslıq kafedrasının
müdiri
Q.Ş.MƏMMƏDOV**

akademik